

Yüksək rəqabətqabiliyyatlı təhsil

Ölkəmizdə təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülən tədbirlər vəzifəyə ümidi baxmağa əsas verir

Müasir qloballaşma dövründə təhsil sisteminin inkişafının daha yüksək səviyyəyə qaldirılması, təhsilin keyfiyyətinin artırılması gündən-günə inkişaf edən Azərbaycanın əsas strateji hədəflərindən. Təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması dövlətimizin qarşısında prioritet vəzifə kimi durur.

Respublikamızın inkişaf konsepsiyasına uyğun olaraq, insan kapitalının inkişafına önem veren, insan resurslarının yetişdirilməsini və idarə edilməsini reallaşdırıran müasir təhsil sisteminin yaradılması artıq son bir neçə ildir ki, önlən plana çəkilir. Qarşıya qoyulmuş məqsəddən irəli gelərek, beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri və başlıca hədəfləri daşıq müəyyənəşdirilib. Prezident İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda təhsil sisteminin bütün pillelərinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi öz geniş əksini tapib. Həzirdə başlıca vəzifə nəzərdə tutulmuş həmin tədbirlərin məqsədönlü şəkildə həyata keçirilməsidir.

Müstəsna əhəmiyyət kəsb edən təhsil haqqında Dövlət Strategiyası ölkəmizdə səriştəli kadr potensialına və qabaqcıl texnologiyalara əsaslanan infrastrukturaya malik təhsil sisteminin yaradılması üçün bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Onlardan biri bacarıqlı pedaqoji kadrların hazırlanmasıdır. Bu baxımdan müasir tələblərə cavab verən müəllim həzırlığı sisteminin formallaşması, yeni telim texnologiyaları və informasiya vasitələrinin professional səviyyədə istifadə yollarının müəyyənəşdirilməsi kimi məsələlərin həlli böyük əhəmiyyət kəsb edir. Son illerde elmi-pedaqoji kadr potensialının gücləndirilməsi sahəsində çox iş görürlüb. Auditoriyaların kompyuterləşdirilməsi, elektron ləvhələrlə təchizi, internet şəbəkəsi sistemine qoşulması, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə programları üzrə treninqlərə cəlb olunması təhsilin keyfiyyətinə müsbət təsir göstərib.

Dövlət Strategiyasında qarşıya qoyulan hədəflərdən biri de distant təhsilə bağlı inkişafa nail olmaqdır. İster Bakıda, isterse de respublikanın müxtəlif bölgələrində sağlamlıq imkanları mehdud olan uşaqların təhsili sahəsində həyata keçirilən tədbirlərin nəticələri bu istiqamətin əhəmiyyətini göstərir. Elm kimi təhsilin də qloballaşması, elmə təhsilin vəhdətinin önlən plana çıxmazı yaşadığımız dünyadan reallıqlarındandır. Bu baxımdan xarici ölkələrin qabaqcıl təhsil ocaqları ilə elm-təhsil əlaqələri və təhsil sistemləri arasında integrasiya zəruri vəzifə kimi qarşıda dayanır.

Təhsil sahəsində maliyyələşdirmənin dayanıqlı olmasının təmini də Dövlət Strategiyasında nəzərdə tutulan əsas məsələlərdən biridir. Həzirdə maddi həvəsləndirmə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır. Şübə yoxdur ki, stimullaşdırıcı mexanizmlərin tətbiqi müəllimlərin peşəkarlığı, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formallaşmasına,

sına müsbət təsir edəcək, hər bir təhsilvərənə öz işinə təqidi yanaşmaq imkanı yaratmaqla inkişaf perspektivlərini göstərəcək və nəticə etibarilə müəllim əməyinin keyfiyyətinin yüksəlməsinə getirib çıxaraçaq. Təsadüfi deyil ki, son çıxışlarında təhsil naziri Mikayıl Cabbarov müəllim əməyinə yüksək qiymət verilməsinin vacibliyini döne-döne qeyd edib: "Müəllim sənəti çətin olması ilə yanaşı, az maaşlı olduğundan tədricen cəmiyyətdə celbediciliyini itirmek tehlükəsi ilə üzleşirdi və nəticədə savadlı gənclər özləri üçün qazanc baxı-

ruri şərtlər ortaya qoyulub. İnanırıq ki, müəllimlərin maddi rifah halının yaxşılaşdırılmasına səbəb olacaq bu qərar təhsildə keyfiyyət dəyişiklikləri ilə müşayiət olunaçaq, təhsilimizin tərəqqisine güclü təkan verecek, müəllimlərin peşəkar inkişafına stimul yaradacaq. Bu qərar on minlərlə müəllim ailəsinə böyük sevinc getirdiyi üçün onların adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk".

Bu gün kimse şübhə etmir ki, müasir dövrün tələblərinə cavab verən təhsilin in-

sında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və həmin Strategiya ilə bağlı cənab Prezidentin bu yaxınlarda imzaladığı yeni sərəncamı ilə təsdiq olunmuş Fəaliyyət Planında ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun standartların və kurrikulumlarının hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulmuş və konkret inkişaf istiqamətləri müəyyənəşdirilmişdir. Dövlətimizin qayğı və diqqəti nəticəsində son illər bu sahədə əldə olunmuş nailiyyətlər 2014-cü ildə de-



mından daha perspektivli olan başqa peşələr seçirdilər. Müəllim peşəsinin ictimai nüfuzunun bərpası, onun maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bütün bunlar təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün en vacib amillərdir". Nazirin sözlərinə görə, maddi stimulların yaradılması ilə paralel olaraq, təhsil sisteminde çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması, müəllim-şagird nisbətini və müəllimlərin həftəlik dərs yükünün normalmasını artırmaqla optimallaşdırma tədbirlərinin görülməsi zərurətə çevrilmişdi: "2014-cü ilde paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu qiymətləndirmə müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənəşdirilməsi baxımından etibarlı mənbə olub. İlk mərhələdə paytaxtdakı məktəbləri əhatə edən diaqnostik qiymətləndirmə prosesi digər aidiyəti qurumlarla razılışdırılmaqla tədricən digər bölgələrde də tətbiq olunacaq". M.Cabbarov qeyd edib ki, diaqnostik qiymətləndirmənin nəticələri əsasında müəllimlərin dərs saatlarının bölgüsü təkmilləşdirilib, peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər daha çox dərs saatı ilə təmin edilib, zəif nəticə göstərmış müəllimlər isə əlavə təhsilə cəlb olunublar: "Təhsil Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində diaqnostik qiymətləndirmə aparılan təhsil müəssisələrində müəllim-şagird nisbəti 1:12-dək artır. Beləliklə, müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə (12 saatdan 18 saatadək), aylıq vəzifə maaşının isə orta hesabla 2 dəfə artırılması üçün zə-

kişafi üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına təkan verəcək, ölkənin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək. Bu proses artıq başlayıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə Dövlət Proqramı çərçivəsində dönyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədile müraciət etmək imkanı verilmişdir. Dövlət Proqramı çərçivəsində namizədlərə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılmış və obyektiv seçim edilmişdir.

Son dövrədə orta və ali təhsilə yanaşı, peşə təhsilinin inkişafı da aktual məsələyə əvvələr. İqtisadiyyatın gündən-güne güclənən Azərbaycanda yeni zavod və fabrikler yaranır, turizm sahəsi genişlənir, tikinti sektorу sürətlə inkişaf edir. Bütün bunlar ixtisaslı peşə sahiblərinin yetişdirilməsini zərurətə çevirir. İlk peşə-ixtisas təhsilinin əsas məqsədi geniş dönyagörüşüne malik, müasir təfəkkürü və rəqabət qabiliyyəti mütəxəssis kadrı hazırlamaqdır. Azərbaycan təhsilinin bu sahədə böyük uğurları var. Xüsusiət müstəqillik illərində ölkədə ilk peşə təhsili sahəsində mühüm uğurlar qazanılmışdır. Bu sahədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı peşə təhsilinin inkişafına güclü stimul vermişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası

uğurla davam etdirilmişdir. Bu gün Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin geniş şəbəkəsinin yaradılması da bu qayğı və diqqətin nəticəsidir. Əvvəlki illərlə müqayisədə son vaxtlar texniki peşə təhsili müəssisələrinin marağın artması bir daha göstərir ki, peşə təhsili sahəsində islahatlar doğru yolla aparılır. Hazırda ölkəmizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində 104, Naxçıvan Muxtar Respublikasının tabeliyində 4, ümumilikdə isə 108 peşə təhsili müəssisəsi vardır. Bunlardan 47-si peşə liseyi, 2-si peşə tədris mərkəzi, 59-u isə peşə məktəbidir. Peşə məktəblərindən 8-i cəzaçıkma müəssisələrinin tərkibində fəaliyyət göstərir.

Ötən il təhsil sahəsində qazanılan uğurlara gəlinə, bu, həm təhsilin keyfiyyətində, həm məktəblərin maddi-texniki bazarının möhkəmləndirilməsində, həm də beynəlxalq əlaqələrin yaradılmasında mühüm dövr olmuşdur. Yeni dərsliklər yaradılmış, informasiya texnologiyalarının tətbiqi sürətlənmiş, məzunların işlə təmin olunması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Sadalananlar bir daha bunu deməyə əsas verir ki, Azərbaycan təhsili dövlət başçısının müəyyənəşdirildiyi siyasetə uyğun yol ilə irəliləyir, inkişaf edir. Ümidvarıq ki, həyata keçirilen islahatlar nəticəsində təhsil sahəsində ölkəmiz dövrün ən qabaqcıl dövlətləri ilə rəqabət apara biləcəkdir.

**İskəndər Quliyev,
"Şəffaf Seçkilər" Monitoring
Mərkəzinin direktoru**